

Qaranlıqdan aydınlığa doğru...

Dünyada baş verən siyasi katkılızmlar, Mixail Qorbaçovun başlatdığı uğursuz "yenidənqurma" siyaseti SSRİ-ni xaosa və siyasi böhran həddinə gətirmişdi. Müttəfiq respublikaların mərkəzdənqəşmə meyli birmənalı olaraq azadlıq mübarizəsi ilə əvəzlənmişdi. Sovet imperiyası qaynar qazana bənzəyirdi.

Yaranmış veziyəti fürsət bilən qüvvələr uzun illər həyata keçirə biləmədikləri niyyətlərini reləşdirməq üçün hərəkətə keçmişdilər. Bu işdə Mixail Qorbaçovun ətrafına toplaşan ermənilər "fəallıq"ları ilə seçilirdilər. Onlar illərdir həyata keçirə biləmədikləri arzularını həyata keçirmək - Qərbi Azərbaycanı bu torpaqların əsl sahiblərindən "təmizləmək", Qarabağı ilhaq etmək üçün ciddi hərəkətə keçmişdilər. Bunun üçün plan da hazırlanmışdı.

Amma qarşıda keçilməsi mümkün olmayan çox ciddi bir sədd var idi - Heydər Əliyev faktoru. Ermənilər bunu daha yaxşı dərk edir və qiyamətləndirildilər. İlk növbədə qarışdakı maneəni, SSRİ rəhbərliyində yüksək vəzifə tutan, ölkədə siyasi çökisi, ciddi nüfuzu ilə seçilən Heydər Əliyevi vəzifədən kənarlaşdırmağı, sonra da bəd niyyətlərini həyata keçirə biləcəkləri尼 düşünürdülər.

Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşandan sonra erməni separatçılar illərdən bəri reallaşdırıb bilmədiklərini etdilər. 200 minə yaxın azərbaycanlı zorla öz tarixi torpaqlarından çıxarıb başlarına müsibətlər gətirdilər. Azərbaycan rəhbərliyinin xarakterindəki boşluq və təslimcilik, idarəetməde yol verilən ciddi səhvlər, erməni separatçılarının gündən-günə foallasması, təkcə Qərbi Azərbaycanı deyil, Qarabağ torpaqlarını da ilhaq etmə niyyətləri xalq arasında narazılığı daha da artırırdı. İdarəetmədə bacarıqsız və təcrübəsiz respublika rəhbərliyi konkret və qətiyyətli tədbirlər görmək

əvəzinə təfriqəcilik salır, xalqın diqqətini əsl hədəfdən yayındırmaq məqsədilə Ulu Öndər Heydər Əliyevin əleyhinə qərəzli, şər, böhtan dolu kampaniya aparır, onu xalqın gözündən salmaq üçün nəticəsiz və boşuna söylər göstərirdi. Belə bir şəraitdə vətənini və milletini canından artıq sevən insanlar seyrçi mövqedə dura bilməzdilər. Müxtəlif sahələrdən olan insanlar teşkilatlanmaq, xalqı düşdüyü bələdan, dövləti məhv olma təhlükəsindən xilas etməyin yeganə doğru yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyətə gəlmişdən görürdülər.

Siyasi hadisələrsə bir-birini sürətlə əvəz edirdi. 1989-cu il dekabrın 31-də əhali Naxçıvanla İran arasında olan Arazboyu sərhəd direklərini söküb yandıraraq bir xalqın müvəqqəti də olسا ayrılıq həsrətinə son qoydu. Naxçıvanlıların bu cəsarətli addımı ittifaq hökumətinə ciddi xəbərdarlıq olmaqla yanaşı, milli dirçəliş, milli oyanış, milli birlilik və həmroylık hissələrinin gücünün göstəricisi idi. Eyni zamanda ölkədə azadlıq hərəkatı, istiqlal mübarizəsi başlanmışdı. Xalq hərəkatına rəhbərlik edənlərin arasında isə birləşmə yox idi. Fürsətilər xalq hərəkatından hakimiyyətə gəlmək üçün istifadə etməyə çalışırdılar. Yersiz intriqalar, dartsışmalar əhalidə bir ümidsizlik yaradırdı. Xalq praqmatik güclü liderə, dünya siyasetindən baş çıxara bilən nüfuzlu bir şəxsiyyətə - Heydər Əlirza oğlu Əliyevə ciddi ehtiyac olduğunu hiss edirdi.

1990-ci ilin yayında Ulu Öndər Moskvadan Naxçıvana döndü. Bu dönüş vətəni, xalqı düşünən insanlar üçün bir təselli oldu. Hami əmin oldu ki, xalqın ümidi və nicat yeri, xilaskar oğlu artıq vətəndədir. İnsanlar Ümum-milli Liderin yaşadığı evə gəlir, onunla görüşür, vətəninin parçalanmaq təhlükəsində olduğunu, ölkədə xaos və özbaşınalığın baş alıb getdiyini diliə gətirir, böyük rəhbəri xalqı düşdüyü bələdan xilas etməyə çağırırlar.

"Yoxsa bu vətən, bu millət əldən gedəcək" deyirdilər.

Azərbaycanın ozamankı rəhbərliyi isə Heydər Əliyevin xalq arasında artan nüfuzundan əndişələnib ona olan təqib və təzyiqləri daha da artırmaq yolunu tutmuşdu. Ölkədə parlament seçkilərinə ciddi hazırlıq gedirdi. Həkimiyət bütün vasitələrlə Heydər Əliyevi bu siyasi prosesdən kənardə saxlamağa çalışır və hər vəchle ona mane olurdu. Belə bir məqamda naxçıvanlılar Babək rayonundan Azərbaycan Ali Sovetinə, Nehrəm kəndindən isə Naxçıvan Ali Məclisinə məhz Heydər Əliyevi deputat seçcəkləri haqqında qərar verdilər. Cənubi xalq artıq kimin kim olduğunu bilirdi.

Belə bir məqamda ziyanlılar, ağsaqqallar, bu vətənin təssübünü çəken insanlar Ulu Öndər Heydər Əliyevin yanına gələrək Vətən, millət və dövlətçilik naminə siyasi bir partiya yaratmağın vacibliyini, xalqın ləyaqətli nümayəndələrinin onun ətrafında daha sıx birləşmək arzusunu ona çatdırıdalar və Ulu Öndərin razılıq verməsini xahiş etdilər. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə təsis konfransı keçirildi və xalqımızın xilaskar oğlu yekdilliklə bu partiyaya sədr seçildi.

Xalqın və vətənin taleyi, bu millətə təmənnasız xidmət, dövlətçiliyə olan fədakar münasibət Yeni Azərbaycan Partiyasının qurucularını xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşdirdi. Artıq bu, ölkədə yeni bir siyasi epoxanın başlangıcı demək idi.

Bu gün Azərbaycan dünyada öz müstəqil siyaseti, dəst-xəti ilə tanınan güclü və qüdrətli dövlətdir. 31 il əvvəl yaranmış Yeni Azərbaycan Partiyasının dövlətimizin inkişafında, qüdrətlənməsində müstəsna xidmətləri danılmazdır.

*Elşən QƏNİYEV,
"Azərbaycan"*